

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR)
“Kompleks qazma işləri” trestı

Mal-material və ehtiyat hissələrin (Rotor zənciri, qazma şlanqı və 14T markalı nasosun ehtiyat hissələri) satın alınması üçün açıq müsabiqə elan edir.

Müsabiqə aşağıda qeyd olunan 3 (üç) lot üzrə keçirilir:

1-ci lot: Rotor zənciri 3H-50,8 mm;

2-ci lot: Qazma şlanqı 76x250;

3-cü lot: 14T markalı nasosun ehtiyat hissələri);

Müsabiqədə iddiaçı kimi iştirak etmək istəyənlər aşağıda qeyd olunan sənədləri “Kompleks qazma işləri” trestinə təqdim etməlidirlər:

- Müsabiqədə iştirak haqqında müraciət;
- İştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Müsabiqə təklifi (müsabiqə təklifləri zərflərinin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);

Müsabiqədə iştirak haqqının ödənilməsi barədə bank sənədi bütün lotlar üzrə ən gec 11.02.2016-cı il, Bakı vaxtı ilə saat: 18:00-a qədər təqdim olunmalıdır

Müsabiqə təklifi bir əsli və iki surəti olmaqla bütün lotlar üzrə 16.02.2016-cı il, Bakı vaxtı ilə saat: 09:30-a qədər əlaqələndirici şəxsün ünvanına göndərməli və ya bilavasitə əlaqələndirici şəxsə təqdim olunmalıdır.

Müsabiqə təklifi iddiaçı tərəfindən lazımi formada hazırlanmalı, imzalanmalı, möhürlənməli, əsli və surətləri hər biri ilk növbədə ayrı-ayrı zərflərə qoyulmalı, sonra bu zərflər ümumi bir zərfə qoyulmalıdır. Zərflərin bağlanmış tərəfləri iddiaçı tərəfindən imzalanmış və möhürlənmiş olmalıdır.

Müsabiqənin əsas şərtlər toplusunu Azərbaycan, ingilis və ya rus dilində əldə etmək istəyənlər hər lot üzrə 59 manat (ƏDV ilə) və ya ekvivalent məbləğdə digər valyuta ilə iştirak haqqını qeyd olunan hesaba ödədikdən sonra elektron və ya çap formasında əlaqələndirici şəxsdən ala bilərlər. İştirak haqqı heç bir halda geri qaytarılmır.

Hesab nömrəsi: AZ38IBAZ38010019449306332120, VÖEN: 9900003871, Azərbaycan Beynəlxalq Bankı ASC, Müştəri xidməti Departamenti, Kod: 805250, müxbir hesab: AZ03NABZ0135010000000002944, VÖEN: 9900001881, SWIFT BIK: İBAZAZ2X.

Əlaqələndirici şəxs: Hüseynov Anar Ənvər oğlu.

Ünvan: AZ1029, Bakı şəhəri, N.Nərimanov rayonu, məhəllə 1222, bina 12.

Telefon nömrəsi: +99 412 521-31-59

Faks nömrəsi: +99 412 521-31-59

Elektron ünvan: Anares.Huseynov@socar.az

Satınalma müqaviləsinin 45 təqvim günü ərzində yerinə yetirilməsi tələb olunur.

Satınalma müqaviləsinə yerinə yetirmək üçün iddiaçılar lazımi maliyyə və kədr imkanlarına malik olmalıdırlar.

Müsabiqə təkliflərinin qiymətləndirilməsində keyfiyyət, ödəniş şərti və ən aşağı qiymət meyarlarına üstünlük veriləcəkdir.

Müsabiqə təklifləri zərfləri bütün lotlar üzrə 16.02.2016-cı il, Bakı vaxtı ilə saat 10:00-da AZ1029, Bakı şəhəri, N.Nərimanov rayonu, məhəllə 1222, bina 12 ünvanında, “Kompleks qazma işləri” trestinin akt zalında açılacaqdır.

İddiaçılar və ya onların səlahiyyətli nümayəndələri zərflərin açılış proseduralarında iştirak edə bilərlər.

SOCAR-ın “Kompleks qazma işləri” trestinin Satınalmalar qrupu